



**Request for Voluntary Separation**  
**Tələbələr sırasından könüllü xaric edilmə forması**

Student ID/Tələbənin İD nömrəsi: \_\_\_\_\_

Student Name/Tələbənin adı, soyadı, atasının adı: \_\_\_\_\_

Program of Study/Təhsil aldığı ixtisas: \_\_\_\_\_

Requested/Müraciət edilib: \_\_\_\_\_ Voluntary Separation/Könüllü xaric edilmə

Reason/Səbəb: \_\_\_\_\_  
\_\_\_\_\_  
\_\_\_\_\_

Student Signature/Tələbənin imzası: \_\_\_\_\_ Date/Tarix: \_\_\_\_\_

—

Approved by the Dean/Dekan tərəfindən təsdiq olunur: Yes/Bəli  No/Xeyr

Dean's Name: \_\_\_\_\_

Dean's Signature/Dekanın imzası: \_\_\_\_\_ Date/Tarix: \_\_\_\_\_

Approved by authorized signatures/Səlahiyyətli imzalarla təsdiq edirlər:

1. Bursar/Maliyyə: \_\_\_\_\_
2. Procurement/: \_\_\_\_\_
3. Student Services/Tələbə xidmətləri: \_\_\_\_\_
4. Library/Kitabxana: \_\_\_\_\_